



...Yer üzündə olan bütün canlılar, hansılar ki, bir-birinə zərər vurmamaq üçün öz aralarında razılığa gələ bilmirlər - onlar həm haqlıdır, həm də haqsız. Bu xassə - dünyada yaşayan istər çoxsaylı, istərsə də azsaylı bütün xalqlara da aiddir. Elə millətlər, elə xalqlar mövcuddur ki, bir-birinə əl uzadıb, müqavilə bağlamağa cürətləri çatmur. Ya da bunu istəmirlər. Qeyrisinə zərər vurmağa, ya da başqasından zərər görməyi özlərinə

rova görürler. Belə bir məqanda Ədalət insanların, millətlərin bir-birinə münasibətində həllədici qüvvə kimi ortaya çıxmışdır: Nola ki, insanlar da, xalqlar da Ədalətin çağrısına qulaq asa...

Epikür

Asəf Zeynallı 110

## “ÖLKƏM”DƏ YUVA QURAN ASƏF ZEYNALLI



Kemalə Səlim

...Azərbaycan bəstəkarlıq məktəbinin ilk təməlçilərindən və görkəmli simalarından biri, adı Azərbaycan Dövlət Konservatoriyasının ilk professional ali musiqi təhsili almış bəstəkarı kimi tarixə yazılan Asəf Zeynallının anadan olmasının 110 illiyidir. Asəf Zeynallı, 1909-cu il aprelin 5-də Dəmirqapı Dərbənddə, ailəsinə halal zəhmətiylə dolandırın bağban Zeynalabdin kişisinin ailəsində dünyaya göz açıb. Anası Əsbənd xanım şəhərdəki fabriklərin birində işləyir, ailənin dolanışığına əl yetirirdi. Asəf üçüncü-sen拜ük oğul idi. Əhəd və Cəfər adlı böyük qardaşları vardı. 1910-cu ildə, Asəf bir yaşındayken atası dünyasını dəyişdi. İki nəfərin güclə dolandırıldığı ailənin qayğıları indi Əsbənd xanımın ciyinlərinə düşdü.

Əsbənd xanım xalq musiqimizin mahir bilicisi idi. O, qarmonda çox gözəl çalardı - və anasının belə qarmon çalmağından Asəfin çox xoşu gələrdi. Körpəyikən eşitdiyi musiqinin cazibəsi onda musiqiyə bağlılıq və həvəs yaradırdı. Beləcə, Əsbənd xanımın ifa etdiyi xalq mahnı və rəqsləri balaca Asəfin musiqi sevgisinin təməlinə çevrilmiş oldu...

Maddi sixıntı içində olmalarına rəğmən Əsbənd xanım övladlarının təhsilini axsatmır və Asəfi 7 yaşında Dərbənd Realni məktəbinə qoyur. O dövrün “Realni məktəblər”i mükəmməl ümumi təhsil verirdi. Musiqiyə olan sonsuz həvəs Asəfi Realni məktəbdəki nəfəslə alətlər dərnəyinə və eləcə orkestrə gətirir. Kornetdə çalmağa başlayır, gündən-günə bu alətdə ifasını təkmilləşdirir.

...Daha da yoxsullaşan, issiz qalan Asəfgilin ailəsi, daha doğrusu, ailənin başçısı Əsbənd xanım övladlarını da götürüb Bakıya köcdü. Sosialist inqilabı bir imperiyamı yixib yerində başqasını yaratса да, pulsuz təhsil, kasib ailənin üzünü güldürdü. Asəf Bakıda 9 illik məktəbdə oxumağa başlayır, həm də horbi məktəbin orkestrinə işnişir. Çox keçmər ki, böyük qardaşı Cəfor onu Üzeyir bəyin rəhbəri olduğu musiqi məktəbinə gətirir. Onun ifasını dinleyən Üzeyir bəy - “Əsl talantdır ki, - deyə heyrofını bildirir. - Bu oğlan burda oxumalıdır”. Qardaşı deyirmiş ki, Asəfin xoşbəxtliyi onda oldu ki, o, Üzeyir bəyə rast gəldi. Üzeyir bəyin adı axıradək onun dilindən düşmədi...

\* \* \*

...Asəf Zeynallı Üzeyir Hacıbəyovun ən sevimli tələbəsiydi və peşəkar kimi ən mühüm addımlarını dahi bəstəkarın himayəsiylə atmışdı. Qisaca ömründə bir sırə ilk lərə imza atan Asəfin yaradıcılığı elə o vaxtdan çoxşaxəli idi. A. Zeynallı orkestr üçün yazdığı “Fraqmentlər”i ilə Azərbaycanda ilk dəfə simfonik janrıñ əsasını qoymuş oldu. Fortepiano pyesləri isə Azərbaycan fortепiano musiqisinin, eləcə uşaqlar üçün yazılmış musiqi əsərlərinin ilk nümunələri hesab olunmalıdır.

Asəf Zeynallının yaradıcılığı geniş tədris olunsa da, Əməkdar İncəsənət Xadimi, professor Nazim Kazımovun 2009-cu ildə bəstəkarın yüz illiyi ərəfəsində, çap etdirdiyi monografiyadan başqa indivacən A.Zeynallı haqqında sanballı heç bir əsər



şagirdlərə xüsusi fikir verən müdiriyyət Asəfə violençel sinfinə keçməyi məsləhət görmüşdü. Bu sinifdə Asəfin rəhbəri məşhur violençel müəllimi, professor Oborokov oldu. Asəf şagird orkestrində iştirak edir, konsertlərdə solo çalırdı. O, violençel sinfində oxumaqla bərabər, fortepiano çalmağı da öyrənir, sonra da çox istedadlı bir şagird kimi xüsusi fortepiano sinfinə keçirilir..."

Asəfin qısa da olsa bütün yaradıcılıq yolü Üzeyir Hacıbəyovun gözünün qabağında keçib. Necə deyərlər o, bəstəkarın gözü qarşısında böyüyüb, boy-aşa çatıb. Cox maraqlıdır, dahi bəstəkarın sevimli şagirdinin parlaq istedadını aşkarlamaq yolunda atdığı addımı sonradan niyə dəyişdirərək yazıblar?! Bunu kim və hansı məqsədlə edib?! Niyə Asəf Zeynallı haqqında yazılın bütün mənbələrdə hamı bir-birini təkrarlayaraq eyni şeyi - Asəfin ciyərlərində yaranan problem ucbatından nəfəslə alət çala bilmədiyini yazıblar? Yoxsa bu, sonralar onun Qarabağda tif xəstəliyinə yoluxduğunu “asanlaşdırmaq” üçün bir vasitəymiş?

\* \* \*

Sonra iki harmoniya üzrə imtahan verən Azəf Zeynallı professor Karaqışevin "kontrapunkt" sinfinə qəbul edilir. Asəf kompozisiyaya aid bütün fənləri öyrənməklə yanaşı, Üzeyir bəyin tədris etdiyi "Azərbaycan xalq musiqisi əsaslarının öyrənilməsi" sinfinə böyük həvəslə gedir, ləd musiqi sahəsində tapşırıqların hamisini səylə yerinə yetirir. Üzeyir bəydən oxuyuruq: - "Asəf, ümumiyyətlə, bütün məşğələlərə çox ciddi yanaşar, hərtərəfli musiqi biliyinə malik olmağa, bəstəkarlıq sənətinə dərindən yiyələnməyə çalışardı. O, dilektantizm xarakteri daşıyan hər cür çıxışa nifşət edir, istər Konservatoriyada, istərsə də başqa yerlərdə lazımi musiqi hazırlığına ciddi yanaşmayanlara barışmaz münasibət bəsləyirdi".

Azəf Zeynallının həyatında maraqlı məqamlardan biri də onun ali təhsilini başa vurmasıdır. 1921-ci ilin 11 dekabr tarixində Azəf



Asəfin öz yaradıcılığına böyük maraq oyanır.

Asəfin musiqisinə maraq tədricən SSRİ sərhədlərini aşındı. O, musiqiye bütün varlığıyla bağlıydı. Həmişə hər hansı məsələdən mübahisə, ya müzakirədə coşar, qızğınlıqla danışar, Azərbaycan musiqisinin mütləq dünya şöhrəti qazanacağını əminliklə deyirdi.

Xalq artisti Səid Rüstəmov belə yazar: "...Yadimdadır, bir dəfə Moskvadan musiqişünas gəlmışdı.

O, iddia edirdi ki, Şərq musiqisi royalda yaxşı səslənmir, ona görə də bununçun yeni musiqi aləti ixtira etmək lazımdır. İyirmi bir yaşlı Asəf elə qızğınlıqla çıxışa başladı ki, onu fikrindən çəkindirmək, hətta susdurmaq

*“...Asəfin nəzərdə tutduğu və yazmaq istədiyi əsər - “Bakı” simfoniyası idi. “Həmin simfoniya üçün məşhur aktyor Hüseynqulu Sarabskinin ifa etdiyi bir çox xalq mahnısından istifadə edirdi”. (Süleyman Ələsgərov)*

O vaxt Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən elmi kabinet xalq mahnılarını toplamaq üçün ekspediysiə təşkil etmişdi. Bülbülün rəhbərlik etdiyi həmin komissiya Asəf Zeynallını da bu işə qoşaraq Qarabağa yollanır, qayıdanda Asəf... tif xəstəliyinə yoluxdu və 1932-ci il oktyabrın 27-də, 23 yaşında dünyadan köcdü. Asəfin ölümü Üzeyir bəyi çox sarsılmışdı. Dahi bəstəkarın təşəbbüsü ilə sevimli tələbəsinin adı Konservatoriaya verildi. Üzeyir bəy də dünyadan köçəndən sonra Asəfin ailəsinin razılığı ilə Konservatoriaya Üzeyir Hacıbəyovun adı qoyuldu. Asəf Zeynallının adı isə Musiqi texnikumuna verildi...

\* \* \*

...Asəf Zeynalli bəstəkar yaradıcılığı ilə yanaşı pedaqoji fəaliyyətlə də məşgül olurdu. Bəstəkar, ifaçı, musiqişünas və müəllim kadrlarının hazırlanmasında xidməti danılmazdır. Azərbaycan musiqi mədəniyyətinin görkəmli simaları - Qara Qarayev, Cövdət Hacıyev, Səid Rüstəmov, Zakir Bağırov, Tofiq Quliyev, eləcə Əminə Dilbazi və mədəniyyətimizin tarixinə adı qızıl hərflərlə yazılın neçə-neçə şəxslərin ustası olub. Onların hər biri həyatları boyunca Asəf Zeynallını dərin hörmət və ehtiramla yad ediblər. Onu da deyək ki, A.Zeynalli Milli konservatoriymızda dərs demiş ilk türk bəstəkarlarından biriydi.

Bəstəkar kimi vətənməvətde “Məhz ona bərabərəyim” deyən və



müəllim kimi cazibə qüvvəsi olduqca güclü idi”.

Qardaşı Cəfər Zeynallının dediklərindən: “...Bizim Asəfin xoşbəxtliyi onda idi ki, o, Üzeyir bəyə rast gəlmışdı. Böyük bəstəkarımızın adı onun dilinin əzbəri idi. Həmişə deyərdi: “Üzeyir bəy bizim mənəvi atamızdır... Asəf qəribə adam

idi... Bir dəfə onunla gəzməyə çıxmışdım. Təzəpir məscidinin yanından keçirdik. Azan verirdilər. Ayaq saxladı. Xeyli fikrə daldı. Sonra cibindən dəftərini çıxardıb nə isə qeyd elədi. Soruşdum ki, ay Asəf, o nədir yazdır? Dedi, “Qardaş, bir vaxt lazımlar”. Hər ikimiz gülüştük, yolumuza davam elədik”.

Bir gün güclü külək əsdi, pəncərə açıldı və şüxəsi çilik-çilik olub yerə töküldü. Asəf tez bu səsi nota aldı və “mənə lazımlaşacaq” dedi. “...1969-cu ildə Asəf Zeynallının 60 illiyi keçiriləndə maestro Niyazi bu münasibətlə filarmoniyada Asəfin əsərlərindən ibarət çox gözəl bir konsert təşkil etmişdi. Həmin konsertdə simfonik orkestrin ifasında Asəfin “Fragmentlər”i də səsləndi, onun bir yerində səslər sanki eynilə qırılıb yerə töküldü...”

\* \* \*

Asəf Zeynalli qardaşı Əhədin balaları barədə, dostu Ələkbər Daşdəmirova yazdığı məktubunda belə yazır: “Ələkbər, bağdayam, uşaqlara baxıram - Saraya, Tamaraya, Atıqəyə. Ürəyim fərəhli dolub-dاشır. Necə də öz-özləri ilə oynayırlar, çox mehribandırlar”. Bundan az sonra bütün musiqi məktəblərinin tədris proqramına gərəkli olan məşhur uşaq süitasını bəstələyir... Amma vaxtsız əcəl özünün ailə qurmasına imkan vermir. İllərlə birgə təhsil aldığı, dostu, həmfikri, münasibətlərini artıq vaxınlarının da sezdibi Kövkəb x... S. 5. 11. 1969

“Azərbaycanda proletar musiqisinin inkişaf yolları” adlı məruzəsində A.Zeynallı yazırıdı: ***Aşıqlardan biz çox şey öyrənə bilərik. Hər şeydən əvvəl kütlələri həyəcanlandıran və onları öz ardañca aparmaq bacarığını...***

Asəf Zeynallı xalq musiqisinin toplanması və nota köçürülməsi ilə məşgul olan ilk bəstəkarlarımızdan idi. O, qısa zaman ərzində bir çox xalq mahnılarını, oyun havalarını və digər nümunələri toplayaraq nota yazmış,

alətlərinə düşmən mövqe xərçəng kimi bizi hər tərəfdən sarırdı. Milli musiqimiz gözdən salınır, gerilik əlaməti olaraq tarixin arxivinə gömüldürdü. Müğamlarımız, musiqi alətlərimiz, o cümlədən tar amansız hücumlara məruz qalırıdı. Belə bir vaxtda Asəf Zeynallı tarın müdafiəsinə qalxan ilklardən biri oldu və “Tarin müdafiəsinə” adlı kəskin məqalə çap etdi. Bu qədər genc birisinin hər şeyə rəğmən Xalq Maarif Komissarı

Xalq düşməni kimi həbslərin başlanmasına hələ qalırdı. Asəf kimi sağlam, enerjili, xalqın və ictimaiyyətin dərin sevgisini qazanmış birini haqq sözü dediyinə görə həbs etmək rejimə sərf etmirdi. Buna görə də bütün enerjisilə üzərində çalışdığı simfoniyasını bitirməyə aman vermədən, folklor nümunələrinin toplanması və nota köçürülməsi üçün Qarabağa ezam olunan ekspedisiyanın tərkibinə qoşulmasını partiya adından tapşırırlar. Asəf Zeynallı bu səfərə yollanlığı çox istəyirdi. Məhz bu sevginin nəticəsidir ki, bu gün sevə-sevə dinlədiyimiz xeyli xalq mahnı və oyun havalarını tez bir zamanda nota köçürür. Səfərdən döndükdən sonra səhhəti pisləşir, xəstəxanaya yerləşdirilir. Və həkimlər onun yatalaq xəstəliyinə tutulma diaqnozunu təsdiqləyirlər. Təmizliyi sevən, səliqə-sahmanlı Asəfin bu xəstəliyə necə yoluxması hələ də sərr olaraq qalır. Onunla ezamıyyətdə olanların hamısının sağlam qayıtması və o zaman Qarabağda yatalaq əlamətlərinin olmaması bu sırrı daha da qatlaşdırır. Deyilənə görə, ömrünün son günlərində xəstəxananın divarına sonuncu əsərini (müəyyən parçasını) yazmış və bunu köçürməyi qardaşından xahiş edib, amma bu arzusu da ürəyində qalıb...

Asəf Zeynallının qardaşları müsiqidən uzaq adamlar idı və heç birinin not savadı yoxuydu. Əziz sonbeşiklərinin gözləri önündə şam kimi əriməsi, dərdinə əlac tapılmaması onları ağır vəziyyətə salır. O, uzun müddət xəstəxanada müalicə alır. Dost və yoldaşlarının hamısı ali müsiqi təhsilli şəxsler idi. Bəs nə əcəb bəstəkar bunu heç kimdən xahiş etməyib? Burası müəmmadır. Cəmi 23 il yaşayan çox istedadlı bu insanın həyat və yaradıcılığı ilə bağlı bu günə qədər mətbuata sızan bütün informasiyalarda ya uyğunsuzluq var, ya da yanlışlıq. Sanki hansısa gizlin bir əl ona aid olan hər şeyi silməyə, it-bat eləməyə çalışıb. Üzeyir Hacıbəyovun sevimli tələbəsinə bağışladığı fortepiano, onun şəxsi violençeli, büstü və digər əşyaları yarasız hala salınıb, ya da oğurlanıb. Müsiqi kollecinin direktoru Nazim Kazimov bəstəkara aid əşyaları kollecin zirzəmisindən tapdığını, bərpa etdikdən sonra qorunduğu söyləyir. Elmira Zeynallı da Məmmədrza Bakıxanov kimi əmisiñə məxsus arxivin oğurlandığını dilə götirdi. Asəf Zeynallının anası Əsbənd xanım, özümü tanınmış müsiqiçinin aspiranti kimi təqdim edən şəxsi evə buraxdığını, Asəf Zeynallının arxivinə baxmağa icazə verdiyini deyirmiş. Gedəndə isə onun bəzi yazılarını aparıb, araşdırından sonra qaytaracağını deyib. Xeyli zamandan sonra oğlunun yazılarını geri istəyən anaya həmin müsiqiçi "Mənim aspirantım belə iş tutmaz" cavabını verib. Bu azmiş kimi illər önce Asəf Zeynallının məzarüstü şəkli də oğurlanıb. Ailə üzvləri "Yəqin ki, kimsə bürüncünə tamah salıb" - deyə fikirləşiblər. Təzəsini, bu dəfə mərmərdən

düzəldiblər...

...Asəf Zeynallıya münasibətin bir göstəricisi də onun qəbridir. Əvvəlcə Çəmbərəkənddə dəfn olunan bəstəkarı sonradan həmin yerdə park salındığı üçün beynəlmiləl qəbristanlığa - "Qurd qapısı" adlanan yerə köçürüblər. Qapıda gül satan "şirin dil" kişi ilə bəstəkarın məzarının arası bir-iki addim idi, necə deyərlər əlini uzatsan çatardı. Ondan "Asəf Zeynallının məzarı hansıdır?" - soruşduq, bilmədi. Azərbaycanın tanınmış bəstəkarıdır - dedim - gənc yaşında dünyasını dəyişib, fəxrimizdir, - dedim, - xeyri olmadı. İllərdir burada alver etsə də, iyirmi, otuz addımlığında şəxsin adını eşitməyibmiş. Bir cüt qarənfil aldıq, zayını verdi. "Ay dayı, ləntə çəkəcəyik, nə olar yaxşısını ver" - xahişimizə qarşılıq gülü əlimizdən dartıb aldı, pulu ovcumuza tulladı. Operator digər qapıdakı gülsatandan gedib almalı oldu...

...Asəfin məzarına aparan ciğir olduqca dar, gördüyüm mənzərə isə ürək dağlayan idi... Qəbristanlığın sağ tərəfində müsəlmanlar, sol tərəfində xaçpərəstlər dəfn olunub. Nə sirdirsə, Asəf bir neçə ailə üzvüylə birgə əks tərəfdə - xristianlar tərəfdə qalıb. Və ən heyрətli isə odur ki, 87 il bundan əvvəl dünyasını dəyişən, ilklərə imza atan, qürur mənbəyimiz olan Asəfin məzarının şəkli heç bir zaman KİV-də, TV-də görünməyib. İnterneti əlkə-vələk etsək də bu barədə heç nə tapa bilmərik. Nəinki məzarının şəkli, hətta hansı qəbristanlıqdə dəfn olunduğu belə həmişə gizli saxlanıb. Niyəsini bilən yoxdu... Ya da bəlkə bu da növbəti başısoyuqluğumuz, növbəti qədir bilməməyimizdir?

\* \* \*

### "Qobustan"dan sözardı:

Müəllifin yazdıığı kimi, Asəf Zeynallının məzarını Fəxri Xiyabana köçürməyin vaxtı-vədəsi yetişməyibmi? Bəlkə də çoxdan keçib. Hər halda heç vaxt gec deyil. Xalqın yaddaşında ömür sürən, "Ölkəm" iylə qəlbimizdə yurd-yuva quran, dilimizdə əzbər olan, böyükdən-kiçiyə hər birimizin köksünü qabardan, qanımızı coşdurən bu adı unutmağa heç cürə haqqımız yoxdur.

Onu da deyək ki, Müsiqi Kollecinə Asəf Zeynallının adını qaytarmağın da vaxtı çoxdan çatıb... Onsuz da hamı o kolleci Asəf Zeynallının adı ilə tanıyır... Xalqın yaddaşı şagirdin yazdığı imla deyil ki, üstündən xətt çəkib yerinə təzə söz yazasan... Ən yaxşısı odur ki, o yaddaşın tozunu alb parıldadasan ki, onu oxuyub xatırsını uca tutsunlar...

